

**Azərbaycan Dövlət Neft və Sənaye Universiteti**  
**Sənaye Müəssisələri İşçilərinin**  
**İxtisasartırma və Yenidənhazırlama institutu**

050 606 - Neft-qaz mühəndisliyi

\_\_\_\_\_  
 ixtisasın (ixtisaslaşmanın) şifri və adı

Təsdiq edirəm:  
 Tədris işləri üzrə  
 prorektor, dosent  
 Q.Ə.Məmmədov

Təhsil səviyyəsi – Bakalavriat

“ \_\_\_\_ ” \_\_\_\_\_ 2018-ci il

Təhsil müddəti – 5 il

I tədris ili

Semestrlər	Sıra №	Fənlərin adı	Auditoriya saatları Semestrlər üzrə bölgü				Həftəlik auditoriya saati	Kurs işi və ya kurs layihəsi	Tələbələrin sayı	Kreditin sayı
			Cəmi	Mühazirə	Məşğələ	Labora- toriya				
Payız semestri (15 həftə)	1	Riyaziyyat – 1	20	10	10				6	
	2	Fizika-1	20	10		10			6	
	3	Kimya-1	20	10		10			4	
	4	Mühəndis qrafikası	20	10	10				7	
	5									
Cəmi:			80	40	20	20			23	

Dərslərin başlanması:

Qış imtahan sessiyası:

Yaz semestri (15 həftə)	1	Azərbaycan tarixi	25	10	15				5
	2	Xarici dil – 1	30		30				6
	3	Azərbaycan dili və nitq mədəniyyəti	20		20				4
	4	Geodeziyanın əsasları	15	10		5			4
	5								
Cəmi:			90	20	65	5			19

Dərslərin başlanması:

Yay imtahan sessiyası:

SMİİYİ-nin direktoru

\_\_\_\_\_ dos. H.B.Hüseynov

**Azərbaycan Dövlət Neft və Sənaye Universiteti**  
**Sənaye Müəssisələri İşçilərinin**  
**İxtisasartırma və Yenidənhazırlama institutu**

050606 - Neft-qaz mühəndisliyi

ixtisasın (ixtisaslaşmanın) şifri və adı

Təsdiq edirəm:  
Tədris işləri üzrə  
prorektor, dosent  
Q.Ə.Məmmədov

Təhsil səviyyəsi – Bakalavriat

“ \_\_\_\_ ” \_\_\_\_\_ 2018-ci il

Təhsil müddəti – 5 il

II tədris ili

Semestrlər	Sıra №	Fənlərin adı	Auditoriya saatları Semestrlər üzrə bölgü				Həftəlik auditoriya saati	Kurs işi və ya kurs layihəsi	Tələbələr sayı	Kreditin sayı
			Cəmi	Mühazirə	Məşğələ	Labora- toriya				
Payız semestri (15 həftə)	1	Xarici dil – 2	30		30				6	
	2	Riyaziyyat – 2	20	10	10				6	
	3	Fizika-2	20	10		10			6	
	4	S.f: 1) Fəlsəfə; 2) İqtisadiyyat ; 3) Davamlı insan inkişafı	20	10	10				5	
	5	Mülki müdafiə	10	10					3	
	Cəmi:		100	40	50	10			26	

Dərslərin başlanması: 24 sentyabr - 08 oktyabr

Qış imtahan sessiyası: 07 yanvar – 13 yanvar

Yaz semestri (15 həftə)	1	Kimya-2	20	10		10			5
	2	Kimya-3	20	10		10			4
	3	İnformatika	20	10	10				5
	4	Neft və qaz işinin geoloji əsas- ları	20	10	5	5			5
	5	Mexanika-1	20	10	10				6
	Cəmi:		100	50	25	25			25

Dərslərin başlanması: 11 fevral – 25 fevral

Yay imtahan sessiyası: 27 May – 02 iyun

SMİİYİ-nin direktoru

\_\_\_\_\_dos. H.B.Hüseynov

**Azərbaycan Dövlət Neft və Sənaye Universiteti**  
**Sənaye Müəssisələri İşçilərinin**  
**İxtisasartırma və Yenidənhazırlama institutu**

050606 - Neft-qaz mühəndisliyi

ixtisasın (ixtisaslaşmanın) şifri və adı

Təsdiq edirəm:  
Tədris işləri üzrə  
prorektor, dosent  
Q.Ə.Məmmədov

Təhsil səviyyəsi – Bakalavriat

“ \_\_\_\_ ” \_\_\_\_\_ 2018-ci il

Təhsil müddəti – 5 il

III tədris ili

Semestrlər	Sıra №	Fənlərin adı	Auditoriya saatları Semestrlər üzrə bölgü				Həftəlik auditoriya saati	Kurs işi və ya kurs layihəsi	Tələbələrin sayı	Kreditin sayı
			Cəmi	Mühazirə	Məşğələ	Labora- toriya				
Payız semestri (15 həftə)	1	Metrologiya və standartlaşdırma	15	10		5			4	
	2	Mexanika-2	15	10		5			6	
	3	Hidravlika	20	10	5	5			5	
	4	Neft-qaz quyularının qazılması texnikası və texnologiyası	30	15	5	10			6	
	5	Neft-qaz mədən geoloqiyası	15	10		5			5	
	Cəmi:		95	55	10	30			26	

Dərslərin başlanması: 24 sentyabr - 08 oktyabr

Qış imtahan sessiyası: 07 yanvar – 13 yanvar

Yaz semestri (15 həftə)	1	S.f. Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları; 2) Politologiya; 2) Sosiologiya	10	10					4
	2	Yeraltı hidravlika	30	15	5	10			7
	3	Neft-qaz laylarının fizikası	30	15	5	10			6
	4	Neft və qazın quyusu ilə çıxarılması texnologiyası	15	10		5		k.1	7
	5								
	Cəmi:		100	50	20	30		1	24

Dərslərin başlanması: 11 fevral – 25 fevral

Yay imtahan sessiyası: 27 May – 02 iyun

SMİİYİ-nin direktoru

\_\_\_\_\_dos. H.B.Hüseynov

**Azərbaycan Dövlət Neft və Sənaye Universiteti**  
**Sənaye Müəssisələri İşçilərinin**  
**İxtisasartırma və Yenidənhazırlama institutu**

050 606 - Neft-qaz mühəndisliyi

ixtisasın (ixtisaslaşmanın) şifri və adı

Təsdiq edirəm:  
Tədris işləri üzrə  
prorektor, dosent  
Q.Ə.Məmmədov

Təhsil səviyyəsi – Bakalavriat

“ \_\_\_ ” \_\_\_\_\_ 2018-ci il

Təhsil müddəti – 5 il

IV tədris ili

Semestrlər	Sıra №	Fənlərin adı	Auditoriya saatları Semestrlər üzrə bölgü				Həftəlik auditoriya saati	Kurs işi və ya kurs layihəsi	Tələbələr sayı	Kreditin sayı
			Cəmi	Mühazirə	Məşğələ	Labora- toriya				
Payız semestri (15 həftə)	1	Sənaye sahəsinin iqtisadiyyatı və menecment	15	10	5				5	
	2	Neft-qazçıxarmada təcrübənin riyazi nəzəriyyəsi	20	10	10				5	
	3	Neft-qaz quyularının tamamlanması	25	15	10		k.1		7	
	4	Neft-qaz quyularının geofiziki tədqiqatları	15	10		5			4	
	5									
Cəmi:			75	45	25	5		1	21	

Dərslərin başlanması: 24 sentyabr - 08 oktyabr

Qış imtahan sessiyası: 07 yanvar – 13 yanvar

Yaz semestri (15 həftə)	1	Neft-qaz yataqlarının işlənməsi	20	10	10			k.i		6
	2	S.f. I blok Hidratlar və onlara qarşı mübarizə üsulları	25	15	5	5				5
	3	S.f. II blok Neftvermə əmsalının artırılması üsulları	25	15	5	5				5
	4	S.f. III blok Maili və üfqi quyuların qazılması texnika və texnologiyası	25	15	5	5				4
	5									
Cəmi:			95	55	25	15		1	20	

Dərslərin başlanması: 11 fevral – 25 fevral

Yay imtahan sessiyası: 27 May – 02 iyun

SMİİYİ-nin direktoru

\_\_\_\_\_ dos. H.B.Hüseynov

**Azərbaycan Dövlət Neft və Sənaye Universiteti**  
**Sənaye Müəssisələri İşçilərinin**  
**İxtisasartırma və Yenidənhazırlama institutu**

050 606 - Neft-qaz mühəndisliyi

ixtisasın (ixtisaslaşmanın) şifri və adı

Təsdiq edirəm:  
Tədris işləri üzrə  
prorektor, dosent  
Q.Ə.Məmmədov

Təhsil səviyyəsi – Bakalavriat

“ \_\_\_\_ ” \_\_\_\_\_ 2018-ci il

Təhsil müddəti – 5 il

**V tədris ili**

Semestrlər	Sıra №	Fənlərin adı	Auditoriya saatları Semestrlər üzrə bölgü				Həftəlik auditoriya saati	Kurs işi və ya kurs layihəsi	Tələbələr sayı	Kreditin sayı
			Cəmi	Mühazirə	Məşğələ	Labora- toriya				
Payız semestri (15 həftə)	1	Həyat fəaliyyətinin təhlükəsizliyi	20	10		10			6	
	2	S.f. IV blok Dəniz şəraitində quyu məhsulunun yığılması və hazırlanması sistemləri	20	10	5	5		k.i	5	
	3	S.f. V blok Quyularda fontan xarakteristikaları	20	10	5	5			5	
	4	S.f. VI blok Qazmada texnoloji məhlullar	20	10	5	5			5	
	5	S.f. VII blok Layların model- ləşdirilməsinə sistemli yanaşma	20	10	5	5		k.l	5	
Cəmi:			100	50	20	30		2	26	

Dərslərin başlanması: 24 sentyabr - 08 oktyabr

Qış imtahan sessiyası: 07 yanvar – 13 yanvar

Yaz semestri (15 həftə)	1	İstehsalat təcrübəsi	8 həftə						21
	2	Buraxılış işinin hazırlanması	4 həftə						6
	3	Buraxılış işinin müdafiəsi	2 həftə						3
	4								
	5								
Cəmi:								30	

İstehsalat təcrübəsi: 28 yanvar-07 aprel

Buraxılış işinin hazırlanması və buraxılış işinin müdafiəsi: 08 aprel-19 may

SMİİYİ-nin direktoru

\_\_\_\_\_dos. H.B.Hüseynov